



Azərbaycan Respublikasının Nazirlər Kabineti

Təhlükə potensialı obyektlərdə *istehsal və istifadə* olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilmə Qaydalarının təsdiq edilməsi haqqında

Qərar № 102

Bakı şəhəri, 8 iyul 2002-ci il

«Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 2 fevral tarixli 269 nömrəli Fərmanının 2-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır:**

1. «Təhlükə potensialı obyektlərdə *istehsal və istifadə* olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilmə Qaydaları» təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASI-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 2002-ci il, № 7, maddə 442) («VneshExpertService» LLC).

13 sentyabr 2006-cı il tarixli, 207 nömrəli; 1 may 2008-ci il tarixli, 107 nömrəli; 21 yanvar 2009-cu il tarixli, 12 nömrəli qərarlara əsasən əlavələr və dəyişikliklərlə («VneshExpertService» LLC).

*Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2002-ci il 8 iyul tarixli
102 nömrəli qərarı ilə
təsdiq edilmişdir*

Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilmə Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikası Qanununa və «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 2 fevral tarixli 269 nömrəli Fərmanına əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində yerləşən təhlükə potensiallı obyektlərin (bundan sonra — obyektlər) texniki təhlükəsizlik tələblərinə uyğunluğu baxımından sertifikatlaşdırılan (bundan sonra — sertifikatlaşdırılan) texniki qurğularına və avadanlıqlarına⁽¹⁾ sertifikatın verilmə qaydasını müəyyən edir.

1.2. Bu Qaydaların müddəaları təşkilati-hüquqi və mülkiyyət formalarından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində obyektlərin istismarı ilə məşğul olan bütün hüquqi və fiziki şəxslərə (bundan sonra — obyekt istismar edən şəxs) şamil edilir.

1.3. Obyektlərdə *istehsal və istifadə* olunan və sertifikatlaşdırılmış texniki qurğuların və avadanlıqların siyahısı *Fövqəladə Hallar Nazirliyi* tərəfindən təsdiq olunur.

1.4. Obyektlərin sertifikatlaşdırılan texniki qurğularına və avadanlıqlarına sertifikatın tərtib edilməsini, qeydiyyatını və verilməsini *Fövqəladə Hallar Nazirliyi* həyata keçirir.

1.5. Obyektlərdə *istehsal və istifadə* olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilməsi ilə əlaqədar çəkilmiş xərclər obyektləri istismar edən şəxslər tərəfindən ödənilir.

1.6. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə texniki təhlükəsizlik münasibətlərinin tənzimlənməsi barədə müəyyən olunmuş qaydalar «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydalardan fərqlənersə, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.

1.7. Bu Qaydalar obyektə *istehsal və istifadə* olunan, amma istismar müddəti qurtarmış texniki qurğulara və avadanlıqlara şamil edilmir.

2. Sertifikatın verilməsi

2.1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun istismara qəbul edilən obyektlərdə *istehsal və istifadə* olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilməsi üçün obyekt istismar edən şəxs obyektə *istehsal və istifadə* olunan hər bir texniki qurğunu və avadanlığı səciyyələndirən məlumatları⁽²⁾ müəyyən olunmuş qaydada sənədləşdirərək obyektin istismara qəbul olunduğu gündən ən gec 10 gün müddətində *Fövqəladə Hallar Nazirliyinə* təqdim etməlidir. Bu Qaydaların qüvvəyə mindiyi günə qədər istismara buraxılmış obyektlərin texniki qurğularının və avadanlıqlarının sertifikatlaşdırılması və onlara sertifikatın verilməsi isə *Fövqəladə Hallar Nazirliyinin* müəyyən etdiyi müddət ərzində həyata keçirilir;

Fövqəladə Hallar Nazirliyi təqdim edilən sənədlərə onları qeydə almaqla 15 gün müddətində baxır. Təqdim olunmuş sənədlərdə təhrif olunmuş və ya qeyri-dürüst məlumatlar, çatışmazlıqlar aşkar edildikdə, bu barədə obyektə istismar edən şəxsə yazılı məlumat verilir. Göstərilən qüsurlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxılır.

Təqdim edilmiş sənədlərdə təhrif olunmuş və ya qeyri-dürüst məlumatlar, çatışmazlıqlar aşkar edilmədikdə, *Fövqəladə Hallar Nazirliyi* obyektə istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilməsinin mümkünlüyü barədə qərar qəbul edir və texniki qurğular və avadanlıqlar üçün sertifikatı tərtib edib qeydiyyatdan keçirərək obyektə istismar edən şəxsə obyektə istifadə olunan və sertifikatlaşdırılmış texniki qurğuların və avadanlıqların təsdiq olunmuş siyahısı ilə birlikdə (sertifikata əlavə) təqdim edir.

2.2. Obyektə *istehsal və istifadə* olunan texniki qurğulara və avadanlıqlara sertifikatın alınması müəyyən olunmuş müddət ərzində həyata keçirilmədiyi, yaxud obyektə istismar edən şəxs tərəfindən obyektə sertifikatı olan texniki qurğular və avadanlıqlarla yanaşı sertifikatlaşdırılmayan texniki qurğuların və avadanlıqların istismarına yol verildiyi hallarda, *Fövqəladə Hallar Nazirliyi* həmin obyektə istismar edən şəxsə obyektə *istehsal və istifadə* olunan texniki qurğuların və avadanlıqların sertifikatlaşdırılmasının və sertifikatın alınmasının son müddəti göstərilməklə bildiriş təqdim edir. Həmin bildirişdə göstərilən müddət ərzində obyektə *istehsal və istifadə* olunan texniki qurğuları və avadanlıqları sertifikatlaşdırmayan və sertifikatı almayan şəxs barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlərin görülməsinə göstərilir.

2.3. Obyektə *istehsal və istifadə* olunan texniki qurğulara və avadanlıqlara sertifikat verildikdən sonra, onların konstruksiyasında və ya təyinatı üzrə istifadəsində dəyişikliklər edilməklə dövlət standartının və yaxud digər texniki normativ sənədlərin təhlükəsizlik tələblərindən kənara çıxdığı hallarda, obyektə istismar edən şəxs *Fövqəladə Hallar Nazirliyinə* bu barədə qabaqcadan məlumat verməyə borcludur.

Fövqəladə Hallar Nazirliyi konstruksiyasında və ya təyinatı üzrə istifadəsində dəyişikliklər edilmiş texniki qurğuların və avadanlıqların yenidən sertifikatlaşdırılmasının, yaxud əlavə yoxlama və sınaqların keçirilməsinin zəruriliyi barədə qərar qəbul edə bilər.

2.4. Sertifikatın forması və qüvvədə olma müddəti *Fövqəladə Hallar Nazirliyi* tərəfindən müəyyən edilir. Qüvvədə olma müddəti bitmiş sertifikat etibarsız sayılır.

2.5. Sertifikat *Fövqəladə Hallar Nazirliyinin* sədri (o olmadıqda, onun səlahiyyətlərini icra edən müavin) tərəfindən imzalanır və *Fövqəladə Hallar Nazirliyinin* möhürü ilə təsdiq olunur.

2.6. Sertifikat verilən texniki qurğular və avadanlıqlar haqqında məlumatlar *Fövqəladə Hallar Nazirliyi* və obyektə istismar edən şəxs tərəfindən aşağıdakı bölmələr üzrə sistemləşdirilmiş şəkildə toplanılaraq, texniki qurğuların və avadanlıqların obyektlərdə istismar müddəti ərzində saxlanılır:

- a) texniki qurğuların və avadanlıqların yerləşdiyi obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi və obyektin kateqoriyası;
- b) texniki qurğuların və avadanlıqların uyğunluq sənədləri;

c) sertifikatlaşdırma sınaq işlərinin aparılmasında tətbiq edilən metodik materiallar və sertifikatlaşdırma proqramı;

ç) akkreditasiya olunmuş sertifikatlaşdırma sınaq laboratoriyalarının (mərkəzlərinin) idarə mənsubiyyəti.

2.7. *Fövqəladə Hallar Nazirliyi* Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət *Komitəsi* ilə birlikdə obyektə *istehsal və istifadə* olunan texniki qurğulara və avadanlıqlara verilən sertifikatın və onun qüvvədə olması barədə məlumatların qeydiyyat formasını və onlara şamil edilən texniki təhlükəsizlik tələblərini, habelə sertifikatlaşdırma sisteminin strukturunu və onun tərkib hissələrinin funksiyalarını müəyyənləşdirən vahid metodikanı hazırlayıb Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdıraraq təsdiq edir.

3. Sertifikatın qüvvədə olma müddəti ərzində texniki təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət

3.1. Sertifikat verilmiş texniki qurğuların və avadanlıqların obyektə istismar müddəti ərzində *Fövqəladə Hallar Nazirliyi* obyektə istismar edən şəxsin iştirakı ilə texniki qurğuların və avadanlıqların sertifikatlaşdırılması zamanı müəyyən edilmiş tələblərə müvafiq olmasına vaxtaşırı yoxlamanın (zəruri hallarda növbədən-kənar) keçirilməsini təmin edir. Obyektlərdə keçirilən yoxlamaların nəticələri *Fövqəladə Hallar Nazirliyi* tərəfindən aktla sənədləşdirilir. Bu məqsədlər üçün görülən işlərin dəyərinin ödənilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada tərəflər arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilir.

3.2. Keçirilən yoxlamaların nəticələrinə əsasən sertifikatın qüvvədə olma tələblərinə əməl olunmaması aşkar olunarsa, *Fövqəladə Hallar Nazirliyi* sertifikatın qüvvəsinin müvəqqəti dayandırılması, yaxud onun qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edir. Aktlar *Fövqəladə Hallar Nazirliyində* saxlanılır, onun surətləri isə obyektə istismar edən şəxsə və yoxlamanın keçirilməsində iştirak etmiş digər şəxslərə göndərilir.

3.3. Texniki təhlükəsizliyin təmin olunması üzrə yeni normativ sənədlər tətbiq edildikdə, yaxud obyektə *istehsal və istifadə* olunan texniki qurğular və avadanlıqlar üçün qüvvədə olan normativ sənədlərə və sınaq metodlarına (sertifikatlaşdırılan parametrlər hissəsində) dəyişikliklər edildikdə, *Fövqəladə Hallar Nazirliyi* tərəfindən obyektə istismar edən şəxsə bu barədə bildiriş göndərilir və obyektə istismar edən şəxsdən istismar etdiyi texniki qurğuların və avadanlıqların sertifikatlaşdırılan parametrlərinin yeni qəbul olunmuş normativ sənədlərin tələblərinə uyğunlaşdırılmasına yönəldilmiş tədbirlərin görülməsi tələb olunur.

Bildirişin təqdim olunduğu gündən etibarən, bildirişdə göstərilən müddət ərzində obyektə istismar edən şəxs texniki qurğuların və avadanlıqların sertifikatlaşdırılan parametrlərinin yeni qəbul olunmuş normativ sənədlərin tələblərinə uyğunlaşdırılmasına yönəldilmiş tədbirlər planını *Fövqəladə Hallar Nazirliyinə* təqdim etmədikdə, verilmiş sertifikatın qüvvəsinə xitam verilir.

3.4. Obyektə istismar edən şəxs müəyyən edilmiş vaxt ərzində *Fövqəladə Hallar Nazirliyi* tərəfindən texniki qurğulara və avadanlıqlara yoxlamanın keçirilməsi üçün imkan yaratmadıqda, *Fövqəladə Hallar Nazirliyi* sertifikatın qüvvəsinin 3 aya qədər dayandırılması barədə qərar qəbul edir və bu barədə obyektə istismar edən şəxsə məlumat

verir. Bundan sonra da texniki qurğulara və avadanlıqlara yoxlamanın keçirilməsi üçün imkan yaradılmadıqda sertifikatın qüvvəsinə xitam verilir.

3.5. Texniki qurğulara və avadanlıqlara yoxlama keçirilən zaman texniki qurğuların və avadanlıqların sertifikatlaşdırılan parametrləri ilə normativ sənədlərin tələbləri arasında uyğunsuzluqlar aşkar edilərsə, *Fövqəladə Hallar Nazirliyi* aşağıdakı qərarları qəbul edə bilər:

a) normativ sənədlərin tələblərinə nisbətən aşkar edilmiş uyğunsuzluqların səbəbləri obyektə istismar edən şəxs tərəfindən, onun özünün işləyib hazırladığı təshihedici tədbirlərin həyata keçirilməsi yolu ilə akkreditasiya olunmuş sınaq laboratoriyalarında (mərkəzlərində) sınaqlar keçirmədən aradan qaldırıla bilsə sertifikatın qüvvəsinin müvəqqəti dayandırılması barədə;

b) obyektə istismar edən şəxs tərəfindən təshihedici tədbirlər planı *Fövqəladə Hallar Nazirliyinə* təqdim edilmədikdə, yaxud normativ sənədlərin tələblərinə nisbətən aşkar edilmiş uyğunsuzluqlar obyektə istismar edən şəxs tərəfindən hazırlanmış təshihedici tədbirlərin tətbiq edilməsilə aradan qaldırılmadıqda və ya təshihedici tədbirlər planı yerinə yetiriləndən sonra, akkreditasiya olunmuş sınaq laboratoriyalarında (mərkəzlərində) sınaqların keçirilməsinə tələbatın yarandığı hallarda sertifikatın qüvvəsinə xitam verilməsi haqqında.

3.6. Sertifikatın qüvvədə olmasının müvəqqəti dayandırılması və ya sertifikatın qüvvədə olmasına xitam verilməsi barədə məlumat *Fövqəladə Hallar Nazirliyi* tərəfindən ən gec 5 gün müddətində obyektə istismar edən şəxsin və digər əlaqədar təşkilatların nəzərinə çatdırılır.

3.7. Obyektdə *istehsal və istifadə* edilmək üçün əlavə quraşdırılan, yaxud sertifikatı ləğv edilmiş və ya sertifikatının qüvvədə olma müddəti bitmiş texniki qurğuların və avadanlıqların sertifikatlaşdırılması və onlara sertifikatın verilməsi «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikası Qanununun və bu Qaydaların tələblərinə uyğun olaraq həyata keçirilir.

3.8. Obyektə istismar edən şəxs keçirilən yoxlamanın nəticələri ilə razılaşmadıqda, bu barədə qərarın verildiyi gündən ən gec 15 gün müddətində *Fövqəladə Hallar Nazirliyinə* şikayət edə bilər. Təqdim olunan şikayət *Fövqəladə Hallar Nazirliyi* tərəfindən qeydə alınmaqla 10 gün müddətində baxılır və qəbul edilmiş qərar obyektə istismar edən şəxsə və digər əlaqədar təşkilatlara yazılı şəkildə göndərilir. Obyektə istismar edən şəxs *Fövqəladə Hallar Nazirliyi* tərəfindən qəbul edilmiş qərarla razılaşmadıqda məhkəməyə müraciət edə bilər.

4. Məsuliyyət

Bu Qaydaların tələblərini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır.

⁽¹⁾ Yeni tikilən, istismar olunan, genişləndirilən obyektlərdə *istehsal və istifadə* olunan və obyektlərdə yenidən quraşdırılan, 6 aydan çox müddətli konservasiyadan istismara buraxılan və s. texniki qurğular və avadanlıqlar nəzərdə tutulur.

⁽²⁾ Obyektdə *istehsal* və istifadə olunan texniki qurğuların və avadanlıqların sertifikatlaşdırılması ayrı-ayrı göstəricilər üzrə akkreditasiya olunmuş müxtəlif sınaq laboratoriyalarında (mərkəzlərində) keçirildiyi hallarda, həmin sınaq laboratoriyalarının (mərkəzlərinin) rəhbərləri tərəfindən təsdiq olunmuş sınaq işlərinin nəticələri də daxil olmaqla.